



# “Ana, Murovdan gəlirəm...”

Səhid kapitan Kənan İsrafilovu döyüşü dostları “Murov qartalı” adlandırmışdır

Vətən torpağının hər qarışı vətəndaşlar üçün doğmadır, ya şimalı, cənubu olsun, ya da qərbi, şərqi olsun. Bunu ötən il 44 günlük Vətən müharibəsində xalqımızın vətənpərvər oğulları bir daha təsdiqlədilər. Təcavüzkar Ermənistən 30 ilə yaxın müddət ərzində işğaldə saxladığı, talayıb məhv etdiyi tarixi ərazilərimizin azad olunması üçün sentyabrın 27-də əks-hücumla başlayan döyüşlərdə neçə-neçə Vətən oğlu sinəsini düşmən güləsinə sıpər etdi ki, xalqımızın illərlə həsrətini çökdiyi doğma yerlərə qayıdışı reallaşın. Döyüş meydanlarına atılan hər kəs Müzəffər Ali Baş Komandan İlham Əliyevin bu əmrini çıxdan gözlədiklərini canları, qanları ilə bir daha təsdiqlədilər.

Birinci və ikinci Qarabağ müharibəsində bədii qüdrəti ile döyüşçülərimizə ruh verən, onlarda Vətənə məhəbbət hissərinin güclənməsi üçün qələmini sündigə çevirən polkovnik-leytenant Abdulla Qurbanının “döyüşken misralar”ından biri də “Ana, Murovdan gəlirəm...”dır. Şair-döyüşü bu sözləri ilə zirvələrin ən ucası olan, ermənilərin “alınmaz qala” hesab etdikləri Murovdagda, dəniz səviyyəsindən 3 min metr yüksəklikdəki Ömer aşırımında düşmənin bağıncını yaran oğulların - qazi və şəhidlərimizin dili ilə yazıb.

Belə vətənpərvərlərdən biri də Kənan Faiq oğlu İsrafilov idi ki, 1990-ci il noyabrın 8-də Şəki rayonunun Şirinbulaq kəndində anadan olmuşdu. Atası ailəni dolandırmaq naminə Vətəndən uzaqlarda, Rusiyada işlədiyi üçün Kənan uşaqlıqdan babası İsmət müəllimin himayəsində böyüküb. O, səkkizillik təhsilini doğma kənd məktəbinde aldıdan sonra Vətənə, xalqına, dövlətinə bir zabit, hərbçi kimi xidmət etmək üçün Cəmşid Naxçıvanski adına Ali Hərbi Məktəbi seçib. Qəbul imtahanlarından uğurla keçib. Burada iki il oxuduqdan sonra təhsilini 2008-2012-ci illərdə Azərbaycan Ali Hərbi Məktəbində davam etdirib. 2012-2013-cü illərdə isə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Telim-Tədris Mərkəzində oxuyub.

Hərb sənətinin sirlərinə mükəmməl yiyləndiyi müddətdə seçilən kursantlardan biri kimi tanınıb. Ali Hərbi Məktəbi bitirdikdən sonra hə-

qıqi hərbi xidmətə 2013-cü ilde Murovdag istiqamətindəki “N” sayılı hərbi hissədə tabor komandiri vəzifəsində başlayıb. Komandanlıq Kənan İsrafilovun xidməti vəzifələrinin öhdəsindən layiqincə gəldiyi üçün onu 2018-ci ildə qərargah rəisi vəzifəsinə təyin edib.

Həmin ilin sentyabrında Müdafiə Nazirliyinin Hərbi Akademiyasında ikiillik təhsilini bitirdikdən sonra, 2020-ci ilin iyununda Goranboy rayonunun Aşağı Ağcakənd yaşayış məntəqəsi ərazisindəki “N” sayılı hərbi hissədə tabor komandiri vəzifəsində xidmətini davam etdirib.

Kənan İsrafilov qısa vaxt ərzində çox uğurlara imza atıb. Yüksək peşəkarlıqla göstərdiyi xidmətlər də cavabsız, qiymətsiz qalmayıb: leytenant Kənan İsrafilov kapitan rütbəsinə nədək şərəfli xidmət yolu keçib.

Bütün bunlar 44 günlük Vətən müharibəsinədək Kənan İsrafilovun göstərdiyi xidmətlərin bir qismi idi. Sən demə, onu qarşısında hələ zirvələr fəth etmək gözləyirmiş.

Kənan İsrafilovun əmisi, Birinci Qarabağ müharibəsinin qazisi Nəsimi İsrafilov deyir ki, o, Vətənəne bağlı bir gənc idi: “Birinci Qarabağ müharibəsi illərində dünyaya göz açan Kənan böyükükə erməni daşnaklarının xalqımıza qarşı törediyi amansızlıqları eşitdikcə onlara nifrəti birə-bəş artırdı. Ona görə də 44 günlük Vətən müharibəsində sanki onun əlinə fürsət düşmüşdü ki, qəddar, amansız, vandal daşnaklardan xalqımızın, xüsusən də Xocalıda töredi-



lən soyqırımının qisasını alsın. Eləaldi da...”

Kənan uşaqlıq illərindən vətənpərvər ruhda böyüyürmüştə, döyüşlərde göstərdiyi şücaət də bunun təsdiqididir. O, bir döyüşdə 200 nəfər əsgərimizi amansız ölümün pəncəsindən xilas etmişdir. Özü isə Talış istiqamətində gedən hərbi əməliyyatlar zamanı qəhrəmancasına vuruşaraq şəhidlik zirvəsinə ucalmışdı.

Kənan yalnız bu istiqamətdə döyüşməyib. Onun komandiri olduğu taborun əsgərləri Murovdagdakı “alınmaz qala”nın fəth edərkən də şücaəti ilə seçilib. Ona görə elə orada döyüşü dostları onu “Murov qartalı” adlandırlıblar.

Kənan qartal kimi zirvələrdən-zirvələre qanad açaraq döyüşüb. Son döyüşündə də o, cəsarətini, qorxmazlığını, dostluğa sadıq, əsl komandır olduğunu təsdiq etib. İgid komandır düşmən pusqusuna düşən əsgərlərini xilas edərkən özünü qorumağı düşünməyib.

Əmisi Nəsiminin demək istədikləri çox olsa da, qəher onu boğduğundan, fikirlərini beş-on kəlmə ilə çatdırmağa çalışır: “...Kapitan Kənan İsrafilovun əmisi kimi mən onunla fəxr edirəm. Çünkü müharibənin ağrı-acıclarını yaşayan xüsusi təyinatlıların qazılardan biri də mənəm. Elə, deyəsən, Kənan da mənə baxıb

hərb sənətini seçmişdi. Yəni bu sənəti Kənana sevdirən ailədəki Vətən sevdalıları olub. Birinci və ikinci Qarabağ müharibələrində, elecə də Aprel döyüşlərində iştirak etmişəm. Hazırkıda Vətən müharibəsinin qazılardan biri kimi deyirəm: biz nəinki işgaldəki torpaqlarımızı azad etdik, ilk növbədə, xalqımızın şərəfini, dövlətimizin qüdrətini qorumaqla bu müharibənin zəfər marşını çaldıq! Şuşamızda üçrəngli bayraqımızı taxmaq bu anlamı verir. Var olsun Ali Baş Komandanımız ki, dövlətimizi və qüdrətli ordumuzu düşmən üzərində qələbəyə hazırlıdə və səslədi. Xalqımızla ordumuzun birliyi isə “dəmir yumruq” olaraq düşmənin başını əzdidi...”

Kənan Murovdagda döyüşəndə ermənilərə qan uddurub. Əsgər dəstləri danışır ki, ermənilər hava telefonu ilə açıq-aşkar deyirmiş: “Orada bir kombriq var, bizə qan uddurur! Onu sağ ələ keçirməliyik, onun ölüsü yox, dirisi bizə lazımdır!”

Kənanın komandır olduğu tabor ermənilərin bir neçə postunu elə keçirmişdi. Onlar hər gecə bir post alırlımlar. Bu, o postlar idi ki, 1994-cü ilin qışında keçirilən “Murov əməliyyatları”nda orada biz xeyli itkilər vermişdik...

Şəhid komandırın özündən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə layiq görüldüyü “Suqovuşanın azad edilməsinə görə”, “Hərbi xidmətə görə” və “Vətən uğrunda” medalları, şəhidlik adı və ikiyاشlı Aysu qızı xalqımıza, dövlətimə, anası Məlahətə, bacısı Ayda-na, ömür-gün yoldaşı Fərqiyyə xanıma əmanət qalıb.

Ruhun şad olsun, cənab komandır, “Murov qartalı”! Şair Bəhmən Vətənoğlu da vaxtılı Kənan kimi vətənpərvər oğulların - Murovdag döyüşən igidlərimizin dili ilə deyirdi:

“Qortal, o zirvədən belə en, belə, İnsanam, zirvədə mən olmalıyam”...

**Məhəmməd NƏRİMANOĞLU,**  
**“Azərbaycan”**